

Qəhrəmanları tarixdə yaşıdan izlər

Qələm, silah və qəhrəmanlıq. Bunlar bir-birini tamaqlayan dost-doğma ifadələrdir. Tarixdən bilmək, qələmin yazdığı söz bir çox məqamlarda silahdan da üstün və kəsərlı olub. Həm də baxır sözün yazılıan anına, sözü yanan müəllifin təfəkkürünün zənginliyinə, idrakının ənginliyinə.

Tarixdən yazdıqlarımıza çoxlu misallar gətirə bilərik. Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında sərkərdə Fəxrəddin qılıncı, dahi şairimiz Nizami Gəncəvi isə qələmi, sözü təmsil edir. Nəsrəddin Tusi cəmiyyəti təhlil edəndə insanları "qələm əhli" və "qılınc əhli" kimi səciyyələndirir. Xalq qəhrəmanı Koroğlunun həm misri qılıncı, həm də telli sazi, yəni sözü var idi. Tariximizdə həm qılınc, həm də qələmlə fatehlik zirvəsinə çatan şəxsiyyətlərimiz çox olub. Bu, Azərbaycan xalqının hansı potensiala malik olduğunu göstəricisidir.

Dövlətçiliyimizin tarixində həm qılınc, həm də qələm dahisi Şah İsmayıllı Xətai şəxsiyyəti olub. Müharibədə, döyüş meydanında sözün qüdrətinə danışanda böyük sərkərdə və gözəl şair Şah İsmayıllı Xətainin dərin məzmunlu bu misraları yada düşür: "Söz vardır kəsər savaşı, söz də vardır kəsdirər başı..."

Tarixin bəzi dövrlərini nəzərdən keçirəndə qələmlə yazılının qılıncla qorunmasını da

çox görmüşük. Bu ondan irəli gəlir ki, qələmin yazdıqlarının səsi eşidilməyəndə qılıncın işə düşmək zərurəti yaranır.

Hər bir xalq tarixində qılınc və qələm çalanlara minnətdardır. Çünkü hər ikisi haqq işinə xidmət edir. Hər ikisindən bacarıqla istifadə edənlər qəhrəmandırlar. Qələm yazmaq, silahsa döyüşüb qoynunda dünyaya göz açdırın yurdunu, torpağını, təmsil etdiyi xalqını düşməndən qorumaq, bu yolda qəhrəmanlıq göstərmək üçündür. Qələm əsgərin, zabitin, sərkərdənin hərb meydalarında göstərdiyi cəsarəti və hünəri vəsf edib tarixləşdirmək qüdrətinə malikdir. Müttəfəkkirlər qəhrəmanlığa müxtəlif yönlərdən yanaşmış, çeşidli forma və məzmundan vəsf etmişlər. Onlar bütün dövrlərlə səsləşən, zamanla ayaqlaşan dəyərli əsərləri ilə oxucularının qəlbini qəhrəmanlıq toxumu səpməyə çalışmışlar. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, məqsədlərinə nail olmuşlar, isteklərinə çatmışlar. Çünkü illər sonra yazıçı və şairlər dəyərli əsərləri ilə səpdikləri toxum-



lardan yeni qəhrəmanlar boy vermiş, yeni igidlər doğulmuşdur. Böyük zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi buna canlı misaldır.

Məlum həqiqətdir ki, məsilsiz qələbələr qazanaraq tarixdə qəhrəman kimi ad qoymaq yalnız iradəli, dəyanətli və qururlu insanlara nəsib olur. Qələbələr isə asanlıqla qazanılmış, bunun üçün həyatını riskə qoyaraq qorxu bilmədən çarpışmalı və vuruşmalıdır. Qələbəyə gedən yollar cəng meydanlarından, hünər və rəşadət pillələrindən keçir. Cəsarətli addımlar atıb hünər göstərmək zəiflərin işi deyil. Mübarizə və döyüş meydanları yalnız cəsurların

yeridir. İradəsi möhkəm olmayanlardan heç qələbə gözləməyə də dəyməz. Çünkü zəiflər geriye, güclü və qururlular isə daim irəliyə can atırlar. Güclülər yaxşı bilirlər ki, irəlidə onları igidlilik və qəhrəmanlıq gözləyir.

Qəhrəmanlıq bulağından su içən zabit və əsgərlərimiz 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük cəsarətlə vuruşaraq torpaqlarımızı erməni işğalçılarından azad etdilər. İgidlikləri ilə qəhrəmanlıq tariximizdə dərin izlər qoymalar. Hərbçilərimizin Vətən

müharibəsində silahla göstərdiyi qəhrəmanlıq bu gün qələmle yazılmalıdır və yazılır da. Yazılır ki, goləcək nəsillər qəhrəmanlığı, igidliliyi onlardan öyrənsinlər. Bu cəsur oğulların qəhrəmanlıq yollarını şərəflə davam etdirsinlər. İgidlikdə, cəsarətdə onlara oxşasınlar.

Göründüyü kimi, qələmlə silah əbədi yollarına, yol yoldaşlığına davam edir. Bir-birindən ayrılmırlar, bir-birindən uzaq düşmürələr. Heç vaxt da düşməyəcəklər, tarixin sehifəsində qoşa addımlayacaqlar, qoşa iz salacaqlar.

**Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"**